



## İlham Əliyevin "Zəfər yolu"



### ◆ Zəfərin izi ilə

## 44 gündə qəhrəmanlıqla keçilən savaşı yolu 11 aydır inkişaf və quruculuq magistralına çevrilib

Qələbəmizin rəmzinə və carçısına çevrilən "Zəfər yolu"ndaydıq... Ordumuzun Şuşaya doğru irəliləyərək keçdiyi dağlarda, dərələrdə, sərt eniş və yoxuşlarda, qəhrəman əsgər və zabitlərimizin addımlarının açdığı ciğirlərdə salınan yolda...

Qalibiyətimizi dünyaya bəyan edən yolla tanışlığımız başlanğıcını götürdüyü Füzuli rayonu ərazisindən, yanından qürurla ötüb keçdiyimiz "İşğaldan azad olunmuş əraziyə giriş" lövhəsindən başladı...

Qarabağ və Şərqi Zəngəzurdə salınan yolların uzunluğu 700 kilometrəndən çoxdur

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin başa çatmasından ötən 11 ay uzun zaman kəsiyi sayıla bilməz. Amma bu müddətdə Qarabağ və Şərqi Zəngəzurdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir. Döyüşlərin gətirdiyi ötan ilin bu vaxtlarında təsəvvür belə edə bilməzdik ki, cəmi

bir neçə aya Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrilərək qələbəmizi və dövlətimizin gücünü bütün dünyaya bəyan edəcək. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilk olaraq infrastrukturun yaradılmasından, vaxtilə mövcud olmuş avtomobil yollarının yenidən qurulmasından və yeni yolların çəkilməsindən başladı. Çünki yol inkişaf deməkdir və yollar olmadan heç bir şəhərin və rayonun, kənd və qəsəbənin bərpasını və gələcəkdə sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

Ardı 5-ci səh.



### Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» sahifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" sahifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!"

### Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «Instagram» sahifəsində Zəngilan səfərindən görüntü paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" sahifəsində Zəngilan səfərindən görüntü paylaşdı.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "Doğma Zəngilanda Azərbaycan muğamının valehedici sədaları!"

## Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar



Bax: səh. 2

### Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2021-ci il

## Yaxın gələcəkdə Füzuli yenidən Qarabağın böyük şəhərlərindən biri olacaq

Amma bu dəfə daha müasir və daha abad

İşğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Füzulidə də geniş quruculuq işləri gedir.

Füzuli şəhəri, ümumiyyətlə, 50 min sakin üçün planlaşdırılır. Yəni 2040-cı ilə o, 50 min nəfərlik bir şəhər olacaq. Plana görə, şəhərin mərkəzi hissəsində Memorial Kompleksi yaradılacaq. Burada eləcə də İşğal muzeyi və

Zəfər parkı salınacaq. Yüksək bir məkan Bayraq meydanı üçün ayrılacaq. Çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətə bənzər sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil və demir yolları çəkiləcək. Aeroport isə artıq tikilib. Ona görə yaşayış hissəsi şəhərin əsasən sol tərəfində yerləşdirilir və hava limanına yaxın

ərazilər daha çox məşğulluq yerləri olacaq. Sənaye və lojistik parkları, ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da salınacaq. Avtovağzal, demir yolu vağzalı şəhərin gərəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının, stadionun tikilməsi də planlaşdırılır.

Ardı 3-cü səh.

### Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermenistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnmişdir.

Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilmişdir. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbii incilər məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır.

İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yaşayışların təbiiqə əsasında unikal meşə fondunun və mühafizə

olunan təbiət komplekslərinin fəaliyyətinin bərpası üçün bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətində qorunub saxlanılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun (bundan sonra - Qoruq) fəaliyyəti bərpa edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılacaq, Qoruğun Əsasnaməsini və sanitariya-mühafizə zonasını dörd ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. Qoruğun mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

3.1. Qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

3.2. xarici və yerli mütəxəssisləri cəlb etməklə Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsini aparsın və işlər başa çatdıqdan sonra bir ay müddətində təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2021-ci il

## Zəngəzur dəhlizi artıq realığa çevrilir

Rəsmi İrəvan çıxış yolunu Azərbaycanla hesablaşmaqda görünür



"Kommunikasiyaların təşkili ilə bağlı müəyyən təsəvvürlərimiz və ilkin razılaşmalar mövcuddur". Bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Ardı 7-ci səh.



# Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidməti-



nin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, "Azərişiq" ASC-nin Zəngilan Rəqəmsal Yarımrəstansiyasının təməlqoyma mərasimində və "Azərenerji" ASC-nin 110/35/10 kV-luq "Zəngilan" Yarımrəstansiyasının açılışında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Səfərdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaq.

# YAP Mərkəzi Aparatında "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda konfrans keçirilib

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə YAP Mərkəzi Aparatında "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda giriş sözü ilə çıxış edən YAP Sədri'nin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Bildirib ki, gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını mehriban Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Qeyd edilib ki, 15 il əvvəl qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanun respublikamızda qadın hüquqlarının etibarli müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb.

Tahir Budaqov diqqətə çatdırıb ki, gender bərabərliyi olan cəmiyyət qadın və kişinin bərabər üzvlü cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir. Bu sahədə vətəndaş cəmiyyəti subyektləri də əhəmiyyətli köşə edən məsələləri əhatə etmək istiqamətində aktiv fəaliyyət göstərir.

Azərbaycanda dövlət qadın siyasətinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən YAP Sədri'nin müavini bildirib ki, həmin xətt bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Azərbaycan qadın məsələləri demək olar bütün səviyyələrdə gözlənilir. Qadınların ictimai həyatda özlərini təsdiq etməsi üçün müəkkəmlər qanunvericilik bazası yaradılıb. Təsədüfi deyildir ki, qadınların siyasi və sosial həyatımızın bütün sahələrində - Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunurlar.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub, ölkəmiz bu sahədə dünyanın öncül, nümunəvi dövlətləri sırasına qərarlaşıb. Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilib. Azərbaycanda birinci vitse-prezidentlik institutunun yaradılması, dövlət idarəçiliyində gender bərabərliyinin təmin edilməsi ölkəmizin bu sahədə geniş təcrübəyə malik olduğunu göstərir, - deyən Tahir Budaqov vurğulayıb ki, demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əvəz edən Azərbaycan cəmiyyətinə birinci xanım ənənələrini də gətirib və bu ənənələrin müstəqil Azərbaycan dövlətinə yəni bərpası faktı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: "Bu baxımdan hesab edirik ki, bütün Azərbaycan xanımları üçün bu gün



bizim gözəl örnəyimiz var. Bütün vacib keyfiyyətləri özündə cəmləşdirən Mehriban xanım Əliyeva, sözün əsl mənasında, müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir. Fəxrli deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Yeni Azərbaycan Partiyasının da Azərbaycan qadınına daim yüksək münasibət göstərdiyini deyən Tahir Budaqov qeyd edib: "Partiyamız yarandıq ilk gündən onun sıralarında qadınlarımız fəal iştirak ediblər. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətinliklərdə öz üzərinə düşən vəzifələri layiq qətlə yerinə yetiriblər. Bu fəallıq, Azərbaycan qadınına daim yüksək münasibət gətirir. Yeni Azərbaycan Partiyasının da Azərbaycan qadınına daim yüksək münasibət göstərdiyini deyən Tahir Budaqov qeyd edib: "Partiyamız yarandıq ilk gündən onun sıralarında qadınlarımız fəal iştirak ediblər. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətinliklərdə öz üzərinə düşən vəzifələri layiq qətlə yerinə yetiriblər. Bu fəallıq, Azərbaycan qadınına daim yüksək münasibət gətirir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin gender bərabərliyi sahəsində həyata keçirdiyi siyasət, yaradılan institusional mexanizmlər, qanunvericilik bazası bir çox inkişaf etmiş dövlətləri qabaqlayır. Ümumiyyətlə, tarixdə bərabərliyin təmin olunması və qadınların hüquqlarının müdafiə mexanizminin yaradılmasında Azərbaycan bir çox aparıcı dövlətlə yanaşı dayanır. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 25-ci maddəsində qadınlarla kişilər arasında bərabərlik prinsipi təsbit edilir və ayrı-seçkilik yolverilməzliyi bəyan edilir. Bərabərlik hüququnun pozulması Cinayət Məcəlləsində cinayət əməli kimi müəyyən olunub.

Komitə sədri diqqətə çatdırıb ki, gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün əhəmiyyətli olan bir çox hüquqi-normativ aktlar, sənədlər, fəaliyyət planları, dövlət programları qəbul edilib. O deyib: "Bununla yanaşı, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub. Bu da öz növbəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə səbəb oldu. Eyni zamanda bütün qəbul olunan və yeni hazırlanan qanun və normativ-hüquqi aktlar gender ekspertizəsindən keçirilir. Bu, çox vacibdir, bununla gender bərabərliyinin təmin edilməsi istiqamətində bir çox boşluqlar müəyyən olunur. Azərbaycan "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan 17 məqsədi və 169 hədəfi özündə birləşdirən global Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Ümumiyyətlə, dünyada gender bərabərliyinin təmin edilməsi prosesini ləngidən bir sıra amillər eynilə Azərbaycanda da mövcuddur. Erken yaşda evlilik, məişət zorakılığı, mənfəi gender stereotipləri hələ də problem olaraq qalmaqdadır. Bu deməkdir ki, bizim qarşımızda vəzifə və öhdəliklər var. Müəyyən məsələlərlə bağlı gender bərabərliyi ilə bağlı qanuna dəyişikliklər edilməlidir və bu bəaredə layihə hazırlanmalıdır."

H.Hüseynovanın fikrincə, gender bərabərliyinə nail olmaq asan məsələ deyil. Ölkədə fəaliyyət göstərən partiyaların, vətəndaş cəmiyyətinin məsul şəxsləri bu sahədə əməkdaşlığı daha artırmalı, maarifləndirmə işlərini gücləndirməlidir, mövcud qanunlar, hüquq və azadlıqlar insanlara çatdırılmalıdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, gender bərabərliyi haqqında qanun dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda qanun gender mədəniyyətinin təbliğini də nəzərdə tutur. O, qanuna təklif edilən dəyişikliklərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır. Eyni zamanda gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarət olduğunu diqqətə çatdıran komitə sədri hər bir dövlətin bu məsələ ilə əlaqədar müvafiq siyasət müəyyənləşdirdiyini vurğulayıb. O, qeyd edib ki, bu bərabərliyi nail olmaq üçün ilk növbədə cinsi bərabərliyin və ayrı-seçkiliklin bütün növlərinin

aradan qaldırılmasına nail olmaq lazımdır. Azərbaycan bununla bağlı beynəlxalq konvensiyalara qoşulub və ondan irəliləyən öhdəliklərini öz qanunvericilik aktlarına daxil edib.

Gender bərabərliyinin təşviqinin önəminə toxunan B.Muradovanın fikrincə, Azərbaycan formalaşmış yeni siyasi konfiqurasiya imkan verir ki, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və hərəkatlar təşkilatları müstəvidə bərabər təmsilçiliyin, iştirakçılığın təmin olunmasına töhfə verə bilək. Komitə sədri bu məsələdə YAP-ın ölkəmizdə siyasi konfiqurasiyanın mərkəzi aktoru kimi rolunu xüsusilə vurğulayıb.

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdəki rolu davamlı olaraq artır. Qadınların məşğulluqla təminatı ilə bağlı nazir müavini deyib ki, qadınlar ölkə əhalisinin 50 faizindən çoxunu təşkil edir və onların məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

A.Kərimovun sözlərinə görə, qadınlar özünüməşğulluq proqramında da fəal iştirak edirlər. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən proqram və layihələr haqqında ətraflı məlumat verib. Konfransda həmçinin Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədr müavini Sona Salmanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Sabuncu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərecova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Ferid Babayev, "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək ölkəmizdə gender bərabərliyinin hüquqi təminatları, qadınların sosial hüquqlarının qorunması, qadın sahibkarlığının inkişafı, vətəndaş cəmiyyətinin gender bərabərliyinin təmin olunmasında rol və s. məsələlər haqqında fikirlərini bildiriblər.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

# Qordan QRLİC: "Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir"



Milli Məclisin Sədri Sahibə Qafarova Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan QRLİC-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdik ki, qonaqları salamlayan parlamentin Sədri Azərbaycanın Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verən Azərbaycanın xarici və Avropa işləri naziri Qordan QRLİC-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də müsbət təsirinə göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini söyləyən Milli Məclisin Sədri əlavə edib ki, bölgədə həyata keçirilən neqlyat layihələri ölkəmizin bu infrastrukturdan və tranzit imkanlarından istifadə üçün yeni imkanlar açır. S.Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayıb. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.

Vətən müharibəsində Azərbaycanın Zəfərindən söz açan Sahibə Qafarova rəşadətli ordu-muzun 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etdiyini və ərazi bütövlüyümüzün öz gücümüzə bərpasına nail olduğumuzu söyləyib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinə yerinə yetirib. Milli Məclisin Sədri deyib ki, 30 il erməni işğalı altında olan torpaqlarımızda bütün şəhər və qəsəbələr dağıdılıb, vıran qoyulub. Bu gün bu ərazilərdə bərpa və quruculuq işləri aparılır. Ermənistan isə təcridatdan əl çəkmir, sərhədlər delimitasiya prosesinə mane olmağa çalışır, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

Semimi görüşə görə minnətdarlığını bildiren Xorvatiya Respublikasının Xarici və Avropa işləri naziri Qordan QRLİC ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz getdikcə genişlənir. Parlamentlər səviyyəsində əməkdaşlığımızın daha da dərinləşməsi, deputatlarımızın mütəmadi qarşılıqlı səfərləri və görüşləri ümumi məqsədlərə xidmət edir. Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir. Bu gün iki ölkə arasında təcno enerji sektorunda deyil, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kəmil Nurullayeva, Milli Məclisin komitə sədri Tahir Mirkişili çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın Azərbaycandakı səfiri Brancko Zebic və digər rəsmi şəxslər iştirak ediblər.

# Milli Məclisin Sədri Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb

Oktyabrın 20-də Milli Məclisin Sədri Sahibə Qafarova Avropa Parlament Sözlərini Konfransında iştirak etmək üçün Yunanıstana işgüzar səfərə gedib.



Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdik ki, Afina Beynəlxalq Hava Limanında Milli Məclis Sədri'nin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Oktyabrın 21-də Parlament Sədrinin Avropa Konfransında Sahibə Qafarovanın çıxışı gözlənilir. Onun tədbirdə iştirak edəcək parlament sədrliyi ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Xatırladıq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatların Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

# Səməd SEYİDOV: "Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq regionun digər ölkələri üçün cəlbedici və faydalıdır"

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin altıncı üçtərəfli görüşü səmərəli keçdi. Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və geniş əlaqələrə dair səmərəli müzakirələr aparıldı. Sevindirici haldır ki, bu görüşdə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən ölkə sədri vurğulayıb ki, Zəfer təkə ölkəmizin ərazi bütövlüyü

Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandıqı şanlı Qələbənin regionda sülh, sabitlik və inkişafın qorunması üçün yeni şərait yaratdığına xatırladın komitə sədri vurğulayıb ki, Zəfer təkə ölkəmizin ərazi bütövlüyü

nün bərpası deyil, eyni zamanda beynəlxalq səviyyədə haqq və ədalət bərqərar olmalıdır.

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin yeddinci toplantısının 2022-ci ildə Azərbaycan qadınlarının nəzərdə tutulduğunu diqqətə çatdıran Səməd Seyidov bildirib ki, üçtərəfli formatdakı əməkdaşlıq və onun məntəqəli regionun digər ölkələri üçün cəlbedici və faydalıdır.

# Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir



Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə və bölmələrində taktiki-xüsusi təlim davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin AZƏRTAC-a bildirdik ki, xüsusi təyinatlıların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə praktiki vəzifələrinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər icra olunur.



# Azərbaycanla Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətləri uğurla inkişaf edir

Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Grlıç Radmanla görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə qarşılıqlı səfər və görüşlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərini uğurla inkişaf etdiyini bildirib. O, ölkəmizdə Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərini uğurla inkişaf etdiyini bildirib. O, ölkəmizdə Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.



Bildirib və Azərbaycan Prezidenti ilə keçirilmiş görüşə istinad edib. İki ölkə arasında bir sıra oxşarlıqların olduğunu deyən xorvatiyalı nazir bu xüsusda ölkələrin suverenliyi və müstəqillik mübarizəsini qeyd edib. O, müstəqilliyin bərpasından ötən dövrdə Azərbaycan tərəfindən qazanılmış nailiyyətlərin təqdirəlayiq olduğunu söyləyib. Nazir Xorvatiyanın

Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən XİN-lərərası siyasi məsələləri, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə əlaqələrinin əsas sütunlarından olan iqtisadi sahədə, eləcə də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, humanitar, turizm və digər istiqamətlər üzrə əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Cari səfər çərçivəsində biznes-forumun təşkilinin iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə Avropa İttifaqı və "Şərq-tərəfdaşlığı" platformasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. C.Bayramov Azərbaycan ərazisindəki son vəziyyət, xüsusilə də üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri həmçinin diqqətinə çatdırıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq, eləcə də minalardan təmizləmə işləri ilə bağlı məlumat verib. Dost Xorvatiyanın xüsusilə minalardan təmizləmə sahəsində təcrübəsi nəzərə alınmaqla, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

Görüşdə nazirlər həmçinin bölgələrdəki vəziyyət və global gündəliyə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

# Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov ilə görüşüb.



QMI-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri səmimi salamlayan Şeyxülislam Allahşükür Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Bu esnada QMI sədri Qazaxıstanın Sədri Maulen Aşımbayevin dəvəti əsasında Qazaxıstan Respublikasına oktyabrın 5-7-də baş tutmuş səfəri barədə xoş təəssülatlarını bölüşüb. Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev-in təşəbbüskarı olduğu, 18 illik tarixə malik Dünya və Ənənəvi din liderlərinin Qurultayının Katibliyinin üzvü olduğunu xatırladığını Şeyxülislam A.Paşazadə bu global forumda ardıcıl iştirakını qeyd edib.

Qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşlərini məhsuldar və yaddaqalan kimi dəyərləndirib. QMI sədri Qazaxıstan Senatının Sədri Maulen Aşımbayev, Dövlət katibi Krimbek Kuşerbayev, informasiya və ictimai inkişaf naziri Aida Balayeva, Nur-Sultan şəhərinin hakimi Altay Kulşinov və digər dövlət rəsmiləri ilə görüşlərini qardaş xalqlarımız və dövlətlərimizin mənafələrinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində olduqca əhəmiyyətli olduğunu qeyd etdi.

Görüşdə dinlərarası əməkdaşlıq, dinlərarası və mədəniyyətlərarası dialoq ilə bağlı sərbəst mübadilə ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A.Paşazadə Azərbaycan və Qazaxıstan arasında bu sahədə dövlət səviyyəsində irəliləyən global təşəbbüslərin böyük əhəmiyyətindən danışdı. QMI sədri müasir dövrdə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahədə gətirdikləri daha da dərinləşən qarşılıqlı münasibətlər forumunda müstəqil türk-

dilli dövlətlərin dini liderlərinin koordinasiya əməkdaşlığının da zamanın tələbi olduğunu bildirdi ki, qardaş türkdilli dövlətlərin ortaq dini-mənəvi dəyərlər müstəvisində birgə say göstərməsi dövlət rəhbərlərimizin ümumi maraq və mənafələrimizə xidmət edən say və əməllərinin təşviqinə böyük töhfə verə bilər.

Qazaxıstanlı səfir S.Abdıkərimov, öz növbəsində müasir dünyada dini liderlərin rolunu xüsusilə vurğulayaraq bildirdi ki, Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağısaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir belə bir mötəbər, dünya miqyası fəaliyyətə malik dini liderin Dünya və Ənənəvi din liderlərinin Qurultayının XIX sessiyası kimi mötəbər beynəlxalq tədbirdə iştirakını, qiymətli ideyalarla çıxış etməsini yüksək dəyərləndirib. Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam A.Paşazadəni Azərbaycan xalqının Vətən müharibəsində qazandıqı Zəfərin ilk ildönümü münasibətilə təbrik edib, ən xoş arzularını bildirdi.

# Qordan QRLİC: "Azərbaycan və Xorvatiya dost ölkələrdir"

Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrlıç Radmanla birgə brifinq keçirib.



AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanla Xorvatiya arasında bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıraraq deyib: "Ölkəmizdə Azərbaycanla münasibətlərdə iqtisadi əlaqələr xüsusilə yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biznes-forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət sahəsində rəqəmlər kifayət qədər böyükdür. Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasına yer alır. Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrimizi möhkəmləndirir. Biz görüşdə Azərbaycanla Xorvatiya arasında enerji, turizm sahələrində mövcud olan potensialı, işğaldan azad edilmiş ərazidə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərini iştirakı barədə fikir mübadiləsi apardıq. Onlar bu prosesdə maraqlıdırlar".

Xarici işlər naziri həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusilə önəm verdiyini vurğulayıb. Deyib ki, beynəlxalq təşkilatlar daxilində əməkdaşlığımız var. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişini müzakirə etdik. Azərbaycan Al üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi xüsusilə diqqət mərkəzində olub. Qeyd olunub ki, Azərbaycan ilə Xorvatiya arasında miniatemizləmə sahəsində əməkdaşlıq başlandı. Ölkəmiz tərəfindən müvafiq miniatemizləmə avadanlıqları sifariş edilib və onlar Xorvatiyadan Azərbaycana gətirilib. Eyni zamanda ölkələrimizin ticarət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması üçün konstruktiv mövqeyi nümayiş etdirdiyini bildirdən C.Bayramov deyib: "Bir neçə gündən sonra Vətən müharibəsinin başa çatmasını bir ilini qeyd edəcəyik. Xorvatiya

iyalı həmkarımla müzakirələrimizdə üçtərəfli bəyanatların imzalanması, regionda yaranan yeni reallıqlar və perspektivlər müzakirə olunub. Azərbaycanın apardığı işlər barədə həmkarımla məlumatlandırdım. Azərbaycan regionda kommunikasiyaların açılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan tərəfi də bu istiqamətdə əməli addımlar atmalıdır. Razılaşmanın vacib hissəsi olan kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın Moskvada iclası keçirilib".

Sonra çıxış edən Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrlıç Radman Azərbaycanda olmağın onun üçün böyük şərəf olduğunu, eyni zamanda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirdi. Nazir deyib: "Bizim müxtəlif sahələrdə çox gözəl əməkdaşlığımız var. Azərbaycan və Xorvatiya dost ölkələrdir. Azərbaycanla Xorvatiya arasında münasibətlər çox yaxşı və sabitdir. Azərbaycanla iqtisadi sahədə çox böyük potensial var. Ümid edirəm ki, Xorvatiya şirkətləri burada fəal olacaqlar. Azərbaycan və Xorvatiya strateji tərəfdaşdır. 2019-cu ildə Xorvatiyanın Bakıda səfirliliyi fəaliyyətə başlayıb. Azərbaycanla mənəmlə birgə xorvatiyalı iş adamları da gəlib, onlar Azərbaycanla həmkarları ilə görüşəcəklər".

Həmkarı C.Bayramovla görüşdə Cənubi Qafqazdakı vəziyyəti və "Şərq tərəfdaşlığı"ni müzakirə etdiklərini diqqətə çatdıran Qordan Qrlıç Radman deyib: "Bu günlərdə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında "Şərq-tərəfdaşlığı"ni müzakirə etdik. Xorvatiya bu formatı dəstəkləyir. Dekabrda keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitində biz öhdəliyimizi təkrar edəcəyik. Sammitin birgə bəyanatını hazırlayırıq".



# Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Oktyabrın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Karen Donfrid Azərbaycanla münasibətlərinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. Tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Telefon danışığı zamanı həmçinin regiondakı münasibətlərin vəziyyət müzakirə edildi. Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normalaşdırılması ilə bağlı mövqeyimizi Dövlət katibinin köməkçisinin diqqətinə çatdırıb. Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərin normalaşdırılmasının vacib olduğunu və ABŞ-in bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

# Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub. General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQXK-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirdi. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisində istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb.



Bundan əlavə, söhbət əsnasında Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusunda da geniş müzakirə olub. BQXK-nin vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirdi.

# Yaxın gələcəkdə Füzuli yenidən Qarabağın böyük şəhərlərindən biri olacaq Amma bu dəfə daha müasir və daha abad

**Əvvəli 1-ci səh.**

Füzulinin böyük, işıqlı sabahının təməli isə bu gün qoyulur. Bu möhkəm təməli Prezident İlham Əliyev qoyur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 17-də Füzuliyə növbəti səfər zamanı da rayonda gedən quruculuq işləri ilə maraqlandırlar. Həmin gün Memorial Kompleksin və şəhərin bərpasının təməl daşı qoyuldu. Dövlət başçısı bir sıra digər sosial-iqtisadi obyektlərin təməlqoymasında iştirak etdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi.

Budur, Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin də bünövrəsi qoyulur. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə verilecək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə, məhəllədə 2860 nəfərin yaşaması gözlənilir.

Hayət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək məmarlıq simasının müəyyənləşməsinə təkan verəcək.

Məhəllədə həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.

Rayonun Dövlətəyri kəndində isə "ağıllı kənd"nin salınmasına start verilib. "Yaşıl" və alternativ enerjinin, "ağıllı idarəetmə" sisteminin tətbiqi edildiyi "ağıllı kənd" layihəsinə əsasən, üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ikinci mərhələdə 450 evin inşası nəzərdə tutulub. Həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar təşkil ediləcək. Kəndin ətrafında isə "ağıllı kənd təsərrüfatı" sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

Burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavatt olacaq.

Kənddə biznes layihələrdə də icra olunacaq. Kartofçuluğun inkişafı planlaşdırılır. Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracönmümlü balıqçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub. "Ağıllı" turizm həllərinin tətbiqi vasitəsilə kənd turizmi formalaşdırılacaq və hotel infrastrukturunu qurulacaq.

Məlumdur ki, erməni vandalları təbii-təbii qoruyucu da soyqırım - ekosistemi təhrirləyib. Ətraf mühitə vurulan bu yarıları da sağaldırıb. Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkı buna bir nümunədir. Burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sər, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkil məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, sakinlərin velosiped sahəsi və digər guşələr yaradılacaq.

Parkda salınacaq su hövzəsi kafə və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb. Prezident və xanımı parkda açacaq.

İndi Füzulidə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi də tikilib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan rəqəmsal yarımsstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlləyi təşkil edir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımsstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənilməsinə xidmət edir. Yeni nəsil yarımsstansiya bütün ölçülərini yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Onu da qeyd edək ki, dövlət başçısından "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncamından sonra "Azərişə" ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və "ağıllı şəbəkələr" konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımsstansiya layihəsi işlənilməyə hazırlanıb.

Füzuli Beynəlxalq Hava Limanında bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara daxil olub. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saata ən azı 200 sərhətdən buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.

Bərdə-Ağdam, Əhmədablı-Füzuli-Şuşa, "Zəfər" yolu və Füzuli-Hadrut yollarında aparılan işlər isə davam edir. "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi" çərçivəsində tikintisi həyata keçiriləcək Füzuli-Ağdam avtomobil yolunun uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədə insanlar rahat gediş-gəlişini təmin edəcək. Prezident Füzuli-Ağdam avtomobil yolunun da təməlini qoyub.

Dövlət başçısı Füzuli rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə bir daha vurğulayıb: "Füzuliyə həyat qaydır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilər. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin - Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanıb. Bütün bu işləri biz görəcəyik... Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yəni dəyərim, Azərbaycan heç kəmdən heç bir yardım, bir qəpik də yardım almıyacaq. Bu günə qədər almıyıb, bundan sonra da almıyacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyata da özünü tapacaq, Qarabağ və Şərqi Zəngəzur nainki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir."



# Müzəffər Sərkərdənin qüdrətli Ordusu

## Döyüşlərin önündə olan ata-oğul

Qarabağ savaşlarında yaralanan mayor Çingiz Qəhrəmanov 44 günlük Vətən müharibəsində orduya könüllü yazılan oğlu Rəşadla dünyaya göz açıqları Laçın rayonunun Güləbird kəndinin ilk ziyarətçiləri olublar

Vətənin candan aziz olmasını tarixən təsdiqləyənlər bu gün də az deyillər. 44 günlük Vətən müharibəsinin Zəfər tarixində bu mənada elə qürurlu faktlarla qarşılaşsın ki...

Vətəni ana qədr əziz tutan vətənpərvərlərimizin müharibədə göstərdiyi şücaətlər də bunu deməyə əsas verir. Haqqında söz açmaq istədiyimiz ata-oğul da belələridəndir.

Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsinə qatılan ehtiyatda olan mayor Çingiz Qəhrəmanov Birinci Qarabağ döyüşlərinin qəzilərindəndir. Bu dəfə isə oğlu Rəşad da onunla çiyin-çiyinə cəbhə yoldaşı olub.

Rəşad Qəhrəmanzadə deyir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə yaxınlaşmış döyüşə getmək üçün könüllü yazılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, hətta onlayn məktub yazıb döyüşlərdə iştirak etmək istədiyini də bildirib. Amma tələbinə atası ilə birgə döyüşmək yazılıb: "...Atam döyüşlərə hazırlaşdırı. Axi o, ehtiyatda olan zabitdir. Keçmiş hərbiçilərdən özü ilə 25 nəfər könüllü aparmaq istəyirdi. Xahiş etdim ki, həmin sayıya birinci mənim adım yazsın. Sağ olsun, xahişimi yerinə yetirdi..."

Bələliklə, komandir ata oğlunu da öz dəstəsinə qəbul edib. Qəhrəmanovlar öndə gedərək arxadan gələnlərə yol göstərirlər. Onlar Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərin qaynaq nöqtələrində olublar.

Döyüşlər gedən günlərdə yaralanan Çingiz Qəhrəmanov və oğlu Rəşad 27 ildən sonra doğma Laçına ayaq basan ilk sakinləridirlər. Onlar vəhşi ermənilər tərəfindən qəddarcasına dağıdılmış xaraba qoyulan evlərini taparaq bir gecə orada qalıblar.

27 il əvvəl atasının məzarına gələrək Laçına mütləq qayıdacağına söz verən mayor Çingiz Qəhrəmanov və oğlu Rəşad 27 ildən sonra doğma Laçına ayaq basan ilk sakinləridirlər. Onlar vəhşi ermənilər tərəfindən qəddarcasına dağıdılmış xaraba qoyulan evlərini taparaq bir gecə orada qalıblar.



lük Vətən müharibəsində oğlu Rəşadla da sıradan bir əsgər kimi davranmış, lakin, buna baxmayaraq, hər dəfə düşmən tərəfindən açılan atəşin oğluna dayaməsi üçün özünü siper edərək atəş hissini unutmamışdır da gizlətmir.

Bu gün sosial şəbəkələrdə də onların döyüşləri haqqında maraqlı müzakirələr gedir, hətta qardaş Türkiyənin mətbuatında bu döyüşçülərin qəhrəmanlıqlarından bəhs edilir: "Azərbaycanlı ata-oğul çiyin-çiyinə qəhrəmanlıq öməyi yazdılar..."

"Anadolu" agentliyi bildirir ki, bölgəyə yaxşı bələdçiliyi və müharibə təcrübəsinə malik olduğuna görə, zabit Çingiz Qəhrəmanov Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən ona gələn təklifi dərhal qəbul edib. Laçın rayonunun Güləbird kəndindən olan Çingiz Qəhrəmanov bir gün ərzində keçmiş döyüşçü yoldaşlarından 25 nəfərdən ibarət qrup yaradaraq oğlunu da onların sırasına cəlb edib.

Rəşad Qəhrəmanzadə müsahibə vaxtı atası ilə çiyin-çiyinə vuruşduğunu və torpaqları işğaldan azad etdikləri üçün fəxr hissi keçirdiyini bildirir. Bəzən çətin anlar yaşadığını, hətta 2 sa-

at müddətində mınaatanlarla atəşə tutulduqlarını deyən Rəşad babasının məzarını ziyarət etdikləri an keçirdiyi hissi təsvir edərək çətinlik çəkdiyini xatırladı.

Rəşad deyir ki, atasının Birinci Qarabağ döyüşlərindəki qəhrəmanlığını videolarda görüb. Füzuli-Horadiz yolunda iki maşın hərəket edirmiş. Bu zaman "UAZ" markalı bir maşın gəlib dayanıb onun yanında, içərisində 7-8 nəfər var imiş. Mayor Çingiz Qəhrəmanovun ağına da gəlməzdi ki, onlar erməni ola bilər. Elə bilib ki, bizimkilərdir. Görüb ki, arxadakı "Niva" da yalnız bir nəfər var. Mayor oturub həmin maşına. Sürücü onunla rus dilində danışdı. Bir az danışdıqdan sonra mayor onun erməni olduğunu hiss etdi. O da zabit imiş. Mayor onun bu fitnəkərliliyini cavabını verib və "UAZ"dakıların da bir neçəsini yarılayıb.

Bu hadisə video şəklində "YouTube"-də yayılıb. Komandir ələ keçirdiyi qənimətə - "Niva"ya minib geri qaçdı. Sonralar həmin "Niva"nı Ulu Öndər Heydər Əliyev mayor Çingiz Qəhrəmanova hədiyyə edib...

Rəşad Qəhrəmanzadə atası ilə birlikdə çiyin-çiyinə Vətən müharibəsindəki döyüşlərindən unudulmaz mə-

qamlara toxunur. Döyüşlərdə çox təhlükələrlə rastlaşdıqlarını deyir. Ən təhlükəlisi isə Laçın rayonunun Güləbird kəndinə ilk girdikləri zaman olub: onların da olduğu hərbi yük maşını 2 minaya düşüb: "...Birinci arxa təkər düşdü. Maşının arxası qalxdı. 2-ci minaya isə qabaq təkər düşdü. Bu dəfə maşının ön hissəsi də qalxdı. Bu partlayışların nəticəsində maşın 3 dəfə aşdı, biz də içində. İnanmadım oradan salamat çıxmaq. Maşın aşdı dayananda gördük ki, şükür, salamatıq. Maşından düşəndə bildik ki, ermənilər qayayı partladığı yolu bağlayıblar. Qayanın əks tərəfində üzü Laçın istiqamətində 2 "Niva" dayanmışdı, yanlarında da 7-8 erməni əsgəri. Bunlar bizə tələ qurmuşdular. Düşündürdülər ki, biz minaya düşüb özümüzü itiririk. Bizi canlı girov götürmək istəyiblər. Amma özümüzü itirmədik, arxaya da çəkilmədik. Bunların üstünə gedəndə "Niva"ya oturub qaçdıq. Maşının içindəkilərdən yaralananlar da, ölənlər də oldu. Bunlar gedəndən sonra özlerinkilərə koordinatları veriblər. Mınaatanla vurmuşdular bizi. Çətin vəziyyət idi. Biz 2 saat asfaltla uzanmış vəziyyətdə qaldıq. Üstümüzə mermi yağış kimi yağdı. Atəş açmağa bizə tərəf irəliləyir, qumbara atırdılar. Atama dedim ki, bir şey ele, mermi artıq bizə çatır. Bu vaxt 3-4 metrliyimizə bir mermi düşdü. Açılışdı, heç birimiz sağ qalmadıq. Alahə şükür olsun ki, o mermi partlamadı. Erməni piyadaları bizə tərəf hücumu keçdi, amma onları susturdurduq..."

Döyüş yoldaşlarından şəhid və qaçı olanları həyatı boyu unutmayacağını deyən Rəşad xatırladı ki, maşınla minaya düşəndə yanındakıların özlerini təhlükəyə ataraq onu qurtarıblar: "Hətta aralarında azyaşlı oldu-ğuna görə, minaya düşəndə biri arxadan, biri qabaqdan mənə qucaqladılar ki, maşın aşanda başım ora-bura dəyməsin. Onlara can borcum var..."

Vətənə sevgi, məhəbbət əməldə bax belə təsdiqlənir: döyüşlərin önündə gedən ata-oğul kimi...

Məhəmməd NƏRİMANOĞLU,  
"Azərbaycan"



## Şəhid məktəb direktorunun xatirə kompleksi açılıb

Vətən müharibəsi başlayanda minlərlə Azərbaycan övladı kimi, Elvin İmaməliyev də sakit dayanma bilmedi. O da torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllülər sırasına qatıldı. Direktoru olduğu Ağstafa şəhər 1 saylı tam orta məktəbdən bərbəşə cəbhəyə yollandı.

Həmin günlər Füzuli, Cəbrayıl, eləcə də Şuşa şəhəri uğrunda gərgin döyüşlər gedirdi. Azərbaycan əsgərlərinin sıralarında Elvin də var idi. Lakin o, Şuşanın azad edilməsinə görə bilmedi, gərgin keçən döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Ölümündən sonra Elvin İmaməliyev "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.

Həmyeriləri və vaxtilə direktoru olduğu məktəbin kollektivi Elvini unutmur, onun qısa, lakin mənalı ömrü yolumu gənc nəslə nümunə kimi göstərirlər. Bu günlərdə isə şəhidin vaxtilə direktoru olduğu məktəbdə onun şərəfinə xatirə kompleksinin açılışı olmuştur. Açılış mərasimində rayon rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazılar, ictimaiyyət nümayəndələri, eləcə də təhsil işçiləri iştirak etmişlər.

Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırıllı kəndində anadan olmuşdur. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatılmış və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilmişdir. O, gənc direktor kimi işgüzarlığı və təşəbbüskarlığı ilə tanınırdı.

Şəhidin atası Elsevər İmaməliyev deyir ki, Elvin Vətəni, torpağını, dövlətini çox sevirdi. Bu sevgini şagirdlərinə də aşılayırdı. Hər zaman şagirdlərinə vətənpərvərlik hissi aşılayırdı. Evdə isə iki oğul böyüdü. Evin gələndə övladları onu əllərinə bayraq alıb "Qarabağ Azərbaycandır!" deyərək qarşılayırdılar. Elvinin həyat yoldaşı Əsmər deyir ki, həmin bayraqlar indi də uşaqlarının əlindən düşmür.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Həmişə xatırlanacaq və yaddaşlarda yaşayacaq mayor

"Xatırla mən..."  
Bu, onun ən çox sevdiyi nəğmə idi. Həmişə tək olanda, əhvalının yaxşı vaxtı öz-özünə bu mahnıyı zümzümə edirdi...

AZƏRTAC xəbər verir ki, mayor Nazim Hüseynovun atası Yaqub oğlu haqqında deyib: "Nazim tərpedən-dırnağa hərbiçiydi. Hərbi xidmətə Gəncədə başlamışdı. 1997-ci ildə Pakistan İslam Hərbi Ali Komandirlər Məktəbinə göndərildi. Həmin ölkədə təhsil alan ilk azərbaycanlı idi, xüsusi təyinatlıların kursunu bitirmişdi. O, ömrünün 24 ilini hərbi xidmətə həsr etmiş, tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. 18 dəfə ən müxtəlif ölkələrdə - ABŞ, Yunanıstan, İsveçrə, İtaliya, Litva, Avstraliya və başqa ölkələrdə keçirilən NATO təlimlərində iştirak etmişdi. Nümunəvi xidmətə görə III dərəcəli "Qüsursuz xidmətə görə" və Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuşdu".

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan Nazim Hüseynov sentyabrın 27-də başlanılan haqq savaşında Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun yaxından iştirakı ilə bir neçə erməni hərbiçiyi girov götürüldü. Oktyabrın 5-də isə səhər saatlarında düşmənin yüksək rütbəli zabiti məhv edilib.

Mayor Nazim Hüseynovun son döyüşü oktyabrın 8-də Füzuli-Hadrut yolunun üstündə olub. Cəbhənin ən ön mövqeyində üç nəfər o, bir zabit və bir əsgər olub. Döyüş yoldaşlarının dediyinə görə, ermənilər 12 tankla onları mühasirəyə alıblar. Bir əlində avtomat, bir



əlində pulemyot ermənilərin tank və BMP-sinə qarşı döyüşüb. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, onlar son nəfəslərinə qədər vuruşaraq mühasirəni yarıblar və 292 nəfərlik taborun mühasirədən çıxarılmasına nail olublar. Həmin döyüşdə başından ağır yara alaraq şəhidlik zirvəsinə yüksəlib.

Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhməntəpə qəsəbəsində anadan olmuşdu. Qəsəbədə tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə hərbi xidmətə çağırılıb. O vaxtdan hərbi xidmətini davam etdirirdi. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı idi. 2018-ci ildə ehtiyata buraxılmışdı. Ötən il sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Milli Ordunun əks-həmlə əməliyyatlarına başlaması onun yenidən hərbi xidmətə qaytmasına səbəb olub.

"Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Bu yoldan dönsə deyilik. Eyə qələbə ilə dönməliyik". Şəhid mayor Nazim Hüseynov öz doğmalarına göndərdiyi səsli mesajlardan birində belə deyib. Sözlünün üstündə duraraq son nəfəsinə, son damla qanıma kimi döyüşüb və onun ölməz ruhu İmişliyə qalib əsgər kimi qayıdıb.

Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

"Xatırla mən..." Öz ölümü ilə əbədiyyət ünvanı qazanan mayor Nazim Hüseynov çox sevdiyi və həmişə zümzümə etdiyi bu mahnıya dəyişdiyi kimi, həmişə xatırlanacaq və heç vaxt unudulmayacaq...

## 21 ZƏFƏR gündəliyi oktyabr 2020-ci il

Gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqələrini atıcı silahlar, mınaatanlar və toplardan atəşə tutur. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qu-



badlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnika üzrə itki verərək geri çəkilməyə məcbur edilir.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqələri ələ keçirilir, çoxlu sayda silah və sursat qənimət götürülür. Alayın artilleriya reisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilir. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölənlər və yaralananlar olur. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var. Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir neçə mınaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarıldı.

Qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət edir.

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinə Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutur.

Saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücümündən Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilir.



Saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücümündən Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir.

PUA-dan ikisi cəbhənin Füzuli istiqamətində, biri isə Tərtər istiqamətində vurulub.

Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikalarını nümayiş etdirir.



Prezident İlham Əliyev rəsmi "Tviter" səhifəsində xalqa ard-arda müjdəli xəbərlər verir.

Prezidentin ilk paylaşımında qeyd edilir: "Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papi, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Ali Baş Komandanın növbəti paylaşımında isə qeyd edilir:

"Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Mincivan qəsəbəsini, Xurama, Xumarlı, Sarılı, Babayılı, Üçüncü Ağalı, Hacallı, Qırx Müşlan, Uğdun, Turabadi, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"



Prezident İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verir. Dövlət başçısı vurğulayır ki, artıq vəziyyət dəyişib. Satus-kvo, təmas xətti mövcud deyil. Ona görə də indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır:

"Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən Ermənistanın işğaldan azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir. Buna görə də, elbət ki, onlar daha məntiqli davranmalıdırlar və birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrik edici addımlarına görə bu mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik".

Prezident həmçinin deyir ki, Ermənistanın "cəsur ordusu" haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Çünki bu gün həmin ordu Azərbaycanın igid oğulları qarşısında tab gətirməyərək geri qaçır: "Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik".

Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"



# VƏTƏN müharibəsinin möhtəşəm ZƏFƏRİ



## ◆ Zəfərin izi ilə

Əvvəli 1-ci səh.

Azad olunmuş ərazilərdə həyata keçirilən ilk infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası oldu. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişi başlandı. Suqovuşan və Talışın azad olunduğu günün birinci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə bu istiqamətlərdə çəkilən avtomobil yollarının açılışı oldu.

Ümumiyyətlə, Prezident İlham Əliyev hərbi əməliyyatların başa çatmasından sonra 15 dəfə işğaldan azad olunmuş rayonlara səfər edib. Dövlət başçısının bütün səfərləri Qarabağda və Şərqi Zəngəzurda yeni avtomobil yollarının təməlinin qoyulması ilə əlamətdar olub. Dövlət başçısı bütün çıxışlarında Qarabağın bərpası, yolların yenidən qurulması barədə söz açıb, tapşırıq və tövsiyələrini verir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 km-ə yaxın 10 yol infrastrukturunu layihəsi icra olunur. Bunlar Zəfər (101 km), yeni Əhmədabəyli-Füzuli-Şuşa (81,6 km), Toğanalı-Kəlbəcər-İstisu (80,7 km), Kəlbəcər-Laçın (72,8 km), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123 km), Talış-Tapaqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam (45 km) yollarıdır. Füzuli-Ağdam (64,8 km) avtomobil yolu isə hələlik təməli qoyulan sonuncu layihədir. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.


Yeni avtomobil yollarının çəkilməsi elektrik və su təchizatı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzura qayıdışın əsas mərhələlərindən biridir və təsadüfi deyil ki, bu istiqamətlərdə bütün layihələr paralel şəkildə həyata keçirilir. Eyni zamanda bu yolların bir qismi Zəngəzur dəhlizinin tərkib hissəsini təşkil edəcək.

### Şanlı tarixin şahidi

Vətən savaşının başa çatmasından dərhal sonra təməli qoyulan ilk layihə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərək istifadə etdiyi çıxır-yolun əbədiləşdirilməsi məqsədilə "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası oldu. Yolun təməli Prezident İlham Əliyevin ötən il noyabrın 16-da Füzuli rayonuna səfəri zamanı qoyulub. Həmin gün bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: "Bu gün bu gözəl təməl qoyma mərasimi böyük rəmzi mənə daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilir ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gəldirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətlə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycanıdır!"

"Zəfər yolu" Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-ci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Füzuli rayonunun Əhmədabəyli kəndindən keçən his-

# İlham Əliyevin "Zəfər yolu"



44 gündə qəhrəmanlıqla keçilən savaş yolu  
11 aydır inkişaf və quruculuq magistralına çevrilib



səsindən götürən bu yol Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsinə ihatə edir. "Zəfər yolu" şəhidlərimizin qanı ilə yazıldığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənəsi, mənəvi dəyəri, xüsusi önəmi var. Ona görə Prezident İlham Əliyevin Şuşaya çəkilən magistral yolu "Zəfər yolu" adlandırılması təsadüfi deyil. Bu yol boyunca torpaqların hər qarışına şəhidlərimizin və qazilərimizin qanı qarışıb. Başqa sözlə, rəşadətli Azərbaycan Ordusu bu yolla irəliləyərək döyüşüb, bu yolda şəhidlər verərək Şuşanı və ətraf yaşayış məntəqələrini düşməndən azad edib, zəfər qazanıb. Odu ki, bu yol Azərbaycanın müasir tarixində ordumuzu şanlı qələbəyə aparan müqəddəs yol kimi qalacaq.

Şuşanın və ümumilikdə Qarabağın gələcək inkişaf perspektivlərinə nəzərə alınmaqla çəkilən "Zəfər yolu" Füzulidən Şuşaya qədər artıq tam asfaltlanıb və mənzilbaşına heç bir çətinliklə üzleşmədən rahat yetişmək mümkündür. Bu baxımdan birinci təəssürat ondan ibarətdir ki, ilk gündən bu yol boyunca tikinti işləri sürətlə həyata keçirilib. Xüsusi texnikaların çəvik hərəkətinin təmin olunması məqsədilə evvelce ərazi minalardan və partlamamış zərərli sursatlardan təmizlənib. Cəmi 2 ay ərzində ərazi genişləndirilib, yeni torpaq yatağı inşa edilib və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb. Çətin relyefli məntəqələrdə yolun eninin alınması üçün dağların partlandırılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilib. Yolda 4 yeni avtomobil körpüsü də inşa edilib. Körpülərin uzunluğu 45, 80 və 90 metr olmaqla, yolun 26,9-cu, 37,2-ci, 37,5 və 57,3-cü kilometrlik hissələrini əhatə edir. Ərazinin dağ-



lıq olduğunu nəzərə alaraq suların ötürülməsini təmin etmək məqsədilə 82 drenaj quyusu qazılıb, 5,6 km uzunluğunda müxtəlif diametrlidən drenaj borular çəkilib, 3,2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib. Həmçinin 120 km-ə yaxın beton küvətlər tikilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dinçəlmək üçün yerlər qurulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintiyə Türkiyənin "KOLIN" İnşaat Turizm San. və Tic. Anonim Şirkəti də cəlb olunub.

"Zəfər yolu"ndan görünən bərpa və yenidənqurma işləri Erməni vəhşiliyinin izləri "Zəfər yolu"ndan daha aydın görünür.

Vandal xislətli düşmən kəndlərini, Füzuli şəhərini yerləyəkən edib, xarabazərliyə çevirib, daşı daş üstə qoymayıb. Amma Füzulidən Şuşaya doğru hərəkət etdikcə "Zəfər yolu" da daxil olmaqla, həm də Qarabağda başlanan bərpa işlərini yaxından görmək mümkündür. Regiondakı ilk infrastruktur layihələrindən olan "Füzuli" yarımstansiyası artıq istifadəyə verilib, Füzuli Beynəlxalq Hava Limanında isə son tamamlanma işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı şəhərin və yeni yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətəyərli kəndində yeni salınacaq "ağıllı kənd" in təməli qoyulub. Hazırda bərpa və yenidənqurma işləri sürətlə davam edir. Şuşaya doğru "Zəfər yolu" boyunca ağır texnikalar işləyir, müxtəlif layihələr həyata keçirilir.

Yolda tunellərin, körpülərin, drenaj xətlərinin tikintisində çalışan işçilərlə görüşüb söhbətəşdik. Hər biri Qarabağda həyata

keçirilən bərpa və yenidənqurma işi iştirakçısı olmasından məmnun idi. Havaların tədricən soyuması, qarşadan şaxtalı qışın gəlməsi, dağlıq ərazilərin sərt relyefi onları qətiyyətlə qorxutmuş və qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirəcəklərinə əminliklərini bildirir.

Şuşaya doğru uzanan bu yolda yeni Füzuli-Şuşa yolunun çəkilişində də işlərin sürətlə davam etməsinin şahidi olduq. Bu yol çətin relyefli məntəqələrdə, dolamalarda inşa edilir. Körpü və tunellər hesabına bu yolla Füzulidən Şuşaya qədər olan məsafə 84,6 km təşkil edəcək. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana məşəliyindən yan keçməklə inşa edilir, "Zəfər yolu" ilə kəsişmədə isə tunellər inşa olunub. Yolun ilk 48 km-i 6, 48-84,6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək. Yolda inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən

3 km olacaq. Bundan başqa, müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Bu yolun layihəsinə Şuşanın məşhur İsa buldağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa buldağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.

Qələbəmizi və İlham Əliyevin quruculuq əzmini simvolizə edən yollar

Ümumiyyətlə, bu gün Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, Prezident İlham Əliyevin quruculuq əzmini simvolizə edir. Məsələn, sərt relyefli Murovdağ silsiləsindən keçməklə inşa olunan Toğanalı-Kəlbəcər-İstisu yolu həm də dövlətimizin gücünün ifadəsidir. Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olması nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yeni hərəkət hissəsinin 2 zolaqdan, yoxsularda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Bu yolun 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən 3250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara əlavə özlü əsaslı istinad divarları tikilsə belə, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmayacaq. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhduddur. Mövcud yoldan istifadə edərək Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda məillik 16-28 faiz arası dəyişir. Əgər yol 7 faiz məilliklə tikilsə, mövcud 16,5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzündən çətin relyefli məntəqələrdə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsindən altından 11,7 km-lik tunel ilə keçməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Türkiyənin "Kolin İnşaat Turizm Sənaye və Ticarət" və "Cengiz İnşaat Sənaye və Ticarət" şirkətlərinin də cəlb olunduğu 80,7 km-lik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi, dağ ərazilərdə tunellərin inşası göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərinin bərpası üçün ən müəkkəb layihələri belə həyata keçirməyə qadirdir.

İndi işğaldan azad edilmiş ərazilərdə hətta sovet dövründə olmayan istiqamətlərdə yeni yollar salınır. Başda "Zəfər yolu" olmaqla bütün yol layihələrinin hamısı sürətlə icra olunur. Zəfər yolu ilə yanaşı, yerli əhəmiyyətli yollar da yenidən qurulacaq. Hazırda işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin sürəti və "Zəfər yolu"nda gördüklərimiz bunu təsdiq edir.

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"  
Bakı-Füzuli-Xocavənd-Şuşa-Bakı

## Sərt relyefli Murovdağ silsiləsindən keçən yol və tunellər həm də dövlətimizin gücünün ifadəsidir





# Vətən deyəndə...

● Qarabağ Azərbaycandır!



## “Ana, Murovdan gəlirəm...”

Şəhid kapitan Kənan İsrailovu döyüşçü dostları “Murov qartalı” adlandırmışdılar

Vətən torpağının hər qarışı vətəndaşlar üçün doğmadır, ya şimal, cənubu olsun, ya da qərbi, şərq olsun. Bunu ötən il 44 günlük Vətən müharibəsində xalqımızın vətənpərvər oğulları bir daha təsdiqlədilər. Təcavüzkar Ermənistanın 30 ilə yaxın müddət ərzində işğaldə saxladığı, talayb məhv etdiyi tarixi ərazilərimizin azad olunması üçün sentyabrın 27-də əks-hücumla başlayan döyüşlərdə neçə-neçə Vətən oğlu sinəsini düşmən gülləsinə sığdırdı ki, xalqımızın illərlə həsrətini çəkdiyi doğma yerlərə qayıdış reallaşsın. Döyüş meydanlarına atılan hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu əmrini çoxdan gözlədiklərini canları, qanları ilə bir daha təsdiqlədilər.

Birinci və ikinci Qarabağ müharibəsində bədi qüdrəti ilə döyüşçülərimiz ruh verən, onlarda Vətənə məhəbbət hissələrinin güclənməsi üçün qələmini süngüyə çevirən polkovnik-leytenant Abdulla Qurbanovun “döyüşkən misralar”ından biri də “Ana, Murovdan gəlirəm...”dir. Şair-döyüşçü bu sözləri ilə zirvələrin ən ucusu olan, ermənilərin “alınmaz qala” hesab etdikləri Murovdağda, dəniz səviyyəsindən 3 min metr yüksəklikdəki Ömər aşırımında düşmənin bağırnı yaran oğulların - qazi və şəhidlərimizin dili ilə yazıb.

Bələ vətənpərvərlərdən biri də Kənan Faiq oğlu İsrailov idi ki, 1990-cı il noyabrın 8-də Şəki rayonunun Şirimbulaq kəndində anadan olmuşdu. Atası ailəni dolandırmaq naminə Vətəndən uzaqlarda, Rusiyada işlədiyi üçün Kənan uşaqlıqdan babası İsmet müəllimin himayəsində böyüyüb. O, səkkizlik təhsilini doğma kənd məktəbində aldıqdan sonra Vətəninə, xalqına, dövlətinə bir zabit, hərbi kimi xidmət etmək üçün Cəmişid Naxçıvanski adına Ali Hərbi Məktəbi seçib. Qəbul imtahanlarından uğurla keçib. Burada iki il oxuduqdan sonra təhsilini 2008-2012-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2012-2013-cü illərdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində oxuyub.

Hərbi sənətinin sirlərinə mükəmməl yiyələndiyi müddətdə seçilən kursantlardan biri kimi tanınıb. Ali Hərbi Məktəbi bitirdikdən sonra he-

qiqi hərbi xidmətə 2013-cü ildə Murovdağ istiqamətindəki “N” sayılı hərbi hissədə tabor komandiri vəzifəsində başlayıb. Komandanlıq Kənan İsrailovun xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyi üçün onu 2018-ci ildə qərargah rəisi vəzifəsinə təyin edib.

Həmin ilin sentyabrında Müdafiə Nazirliyinin Hərbi Akademiyasında ikitillik təhsilini bitirdikdən sonra, 2020-ci ilin iyununda Goranboy rayonunun Aşağı Ağcakənd yaşayış məntəqəsi ərazisindəki “N” sayılı hərbi hissədə tabor komandiri vəzifəsində xidmətini davam etdirib.

Kənan İsrailov qısa vaxt ərzində çox uğurlara imza atıb. Yüksək peşəkarlıqla göstərdiyi xidmətlər də cavabsız, qiymətsiz qalmayıb: leytenant Kənan İsrailov kapitan rütbəsinə qədər yüksələn xidmət yolu keçib.

Bütün bunlar 44 günlük Vətən müharibəsində Kənan İsrailovun göstərdiyi xidmətlərin bir qismi idi. Sən demə, onu qarşıda hələ zirvələr fəth etmək gözləyirəm.

Kənan İsrailovun əmisi, Birinci Qarabağ müharibəsinin qazisi Nəsimi İsrailov deyir ki, o, Vətəninə bağlı bir gənc idi: “Birinci Qarabağ müharibəsi illərində dünyaya göz açan Kənan böyüdükcə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi avarlıqları eşitdikcə onlara nifrəti bir-bir artırdı. Ona görə də 44 günlük Vətən müharibəsində sanki onun əlinə fürsət düşmüşdü ki, qəddar, amansız, vandaş daşnaklardan xalqımızın, xüsusən də Xocalıda törədi-



lən soyqırımının qisasını alsın. Elə aldı da...”

Kənan uşaqlıq illərindən vətənpərvər ruhda böyüyürmüş, döyüşlərə göstərdiyi şücaət də bunun təsdiqidir. O, bir döyüşdə 200 nəfər əsgərimizi amansız ölümün pəncəsindən xilas etmişdir. Özü isə Talış istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Kənan yalnız bu istiqamətdə döyüşməyib. Onun komandiri olduğu taborun əsgərləri Murovdağdakı “alınmaz qala”ni fəth edərkən də şücaəti ilə seçilib. Ona görə elə orada döyüşçü dostları onu “Murov qartalı” adlandırmışlar.

Kənan qartal kimi zirvələrdən-zirvələrə qanad açıaraq döyüşüb. On döyüşündə də o, cəsəətini, qorxmazlığını, dostluğa sadıq, əsl komandir olduğuna təsdiq edib. İgid komandir düşmən pusqusuna düşən əsgərlərini xilas edərkən özünü qorumağı düşünməyib.

Əmisi Nəsiminin demək istedikləri çox olsa da, qəhər onu boğduğundan, fikirlərini beş-on kəlmə ilə çatdırmaq istəyir: “...Kapitan Kənan İsrailovun əmisi kimi mən onunla fevri edirdim. Çünki müharibənin ağır-aclarını yaşayan xüsusi təyinatlıların qazilərindən biri də mənəm. Elə, deyəsən, Kənan da mənə bəxib

hərbi sənətini seçmişdi. Yeni bu sənəti Kənan sevdirdən ailədəki Vətən sevdələri olub. Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Aprel döyüşlərində iştirak etmişəm. Hazırda Vətən müharibəsinin qazilərindən biri kimi deyirəm: biz nəinki işğaldakı torpaqlarımızı azad etdik, ilk növbədə, xalqımızın şərafətini, dövlətimizin qüdrətini qorumaqla bu müharibənin zəfər marşını çaldıq! Şuşamıza üçrəngli bayrağımızı taxmaq bu anlama verir. Var olsun Ali Baş Komandanımız ki, dövlətimizi və qüdrətli ordumuzu düşmən üzərinə qələbəyə hazırladı və səslədi. Xalqımızda ordumuzun birliyi isə “dəmir yumruq” olaraq düşmənin başını əzdi...”

Kənan Murovdağda döyüşəndə ermənilərə qan uddurub. Əsgər dostları danışıq ki, ermənilər hava telefonunu ilə açıq-aşkar deyirmiş: “Orada bir kombrig var, biza qan uddurub! Onu sağ ələ keçirməylik, onun ölüsü yox, dirisi bizə lazımdır!”

Kənanın komandir olduğu tabor ermənilərin bir neçə postunu ələ keçirmişdi. Onlar hər gecə bir post alırmışlar. Bu, o postlar idi ki, 1994-cü ilin qışında keçirilən “Murov əməliyyatları”nda orada biz xeyli itkilər vermişdik...

Şəhid komandirin özündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə layiq görülüyü “Suqovuşanın azad edilməsinə görə”, “Hərbi xidmətə görə” və “Vətən uğrunda” medalları, şəhidlik adı və ikiyaşılı Aysu qızı xalqımıza, dövlətimizə, anası Mələhətə, bacısı Aytəmə, ömür-gün yoldaşı Fərqəyyə xanımına əmanət qalıb.

Ruhun şad olsun, cənab komandir, “Murov qartalı” Şair Bəhmen Vətənoğlu da vaxtilə Kənan kimi vətənpərvər oğulların - Murovda döyüşən igdilərimizin dili ilə deyirdi:

“Qartal, o zirvədən belə en, belə, İnsanam, zirvədə mən olmalıyam”...

Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan”

● Zəfəri biza yaşadanlar

## Vətən uğrunda döyüşmək qüruru

2020-ci il oktyabrın 8-i idi. İkinci Qarabağ müharibəsi başlamışdı. Vətən mərd, igid övladlarını döyüşlərə çağırırdı. Kapitan Nəcəf Şikarov da cəbhəyə yola düşəcəkti. Artıq hazır idi. Qapının ağzına qoyduğu hərbi çantası da onu gözləyirdi.



Kiçik qızı Zəhra isə boynuna sarılmışdı, onu buraxmaq istəmirdi. Atası da ona qıymazdı. Ancaq Vətən darda idisə, getməliydi. Əslində, Nəcəf bu çağırışa bütün qəlbi, ruhu ilə çoxdan hazır idi. O, peşəkar hərbiçiydi. On iki il cəbhə bölgələrində hərbi xidmətdə olmuşdu. Amma qızları - doqquz yaşlı Zinət də, yeddi yaşlı Zəhra da bu gedişin fərqli olduğunu duyurdular.

Balaca Zəhra anıyırdı ki, atasının yanında hər şiltaqlığı keçsə də, onu bu yoldan saxlaya bilməz. Yəni atasına sigindi: - Bu çanta ilə gedirsən, qayıtmayacaqsan... - dedi.

- Gələcəyəm, - atası gülgülə cavab verdi.

- Onda bu çanta ilə getmə, - Zəhra gedib polietilen torba gətirdi. - Əşyalarını buna yığ.

Atası onun sözünü yerə salmadı... Sonra Zəhra oturub şəkil çəkdi. Atasına yola düşəndə ona verdi. Valideynlərinin, bacısının və özünün rəsmini çəkmişdi. Zəhra:

- Mənim üçün danışma baxarsan, - deyib rəsmini atasına verdi.

O gün daha bir evdən Vətənin müdafiəsinə igid döyüşçü yollandı. Kapitan Nəcəf Şikarov arxada yoluna ümidlə, intizarla göz dikmiş ata-anasına, heyət yoldaşına və hələ dünyanın ayrı-ayrı üzündən xəbərsiz iki balaca övladına - Zinətini və Zəhrasını qoyub getdi...

Hərbiç olmaq arzusu

Nəcəf Şamaxıda mərdliyi, igidliyi, qorxmazlığı ilə tanınan nəsilərdən birinin övladı idi. Onun adını daşdığı babası Nəcəf Böyük Vətən müharibəsi başlayanda on iki yaşında imiş. Gənclik yaşlarında olan böyük qardaşları Heybətə Şikar cəbhəyə yollanmışlar. Onların Böyük Vətən müharibəsində göstərdikləri şücaət dillərə düşüb. Heybət sağ-salamat gərib dönüb, müəllimlik fəaliyyətini davam etdirib. Müəllimlərin I Ümumtəfəq Qurultayının nümayəndəsi olub, “Qabaqçıl Maarif xadimi”, “Çirimi Ömək Bayraqı” ordeninə layiq görülmüş. Müxtəlif vəzifələrdə çalışıb. Şikar isə müharibədə həlak olub. Onun adını qardaşı Nəcəf öz oğluna verib. Və tale elə gətirib ki, şəhid əminsinin adını daşıyan Şikar Nəcəfov da müharibədə iştirak edib. Həm də peşəkar hərbiçiydi. Həsəd aparıram, çünki onlar Nəcəfin bərəsində mənəndə çox bilirilər.”

Cəbhədə olanda telefonla ararib zəng edib, çox qısa danışıq, harada vuruşması, ümumiyyətlə, döyüşlərlə bağlı heç nə deyilmirdi. Heyət yoldaşı deyir ki, əhvalı çox yaxşı idi: “Bizi arxivləşdirdirdi ki, hər şey yaxşı olacaq. Mənə tapşırırdı ki, ağılla, bir də uşaqlara yaxşı bax, çalış yaxşı oxusunlar. Qızlarımla isə deyirdi, ananızın sözüne baxın, dərslərinizi yaxşı oxuyun. Bircə noyabrın 1-də, Zəhranın ad günü bir neçə dəfə zəng etdi. Çoxlu suallar verirdi. Ad gününü necə keçirirsiniz? Kimlər qəlib? Hansı yeməkləri bəyirmisiniz? Zəhra indi neyləyir?”

Şəhadətindən bir neçə gün qabaq telefonla anası ilə danışıb. Ona noyabrın 11-nə ad günü hədiyyəsi söz verib, “səni gör necə təbrik edəcəm, ana...”, - deyib Nəcəf.

Nəcəf Şikarov kimi oğulların qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələrinin məğlubiyyəti uğradılıb, otuz ilə yaxın işğaldə qalan Azərbaycan torpaqlarının bir-birinin ardınca azadlığa qovuşduğu günlər idi. Nəcəf ümidli imiş ki, noyabrın 11-də, anasına zəfər müjdesini ad günü hədiyyəsi edəcək. Ancaq qələbəni bütün Azərbaycan xalqına hədiyyə edən Nəcəf Şikarov kimi neçə-neçə igid oğlunu görmədi.

Ən uzun yol... Nəcəf noyabrın 7-də heyət yoldaşına sonuncu mesajını yazıb.

- Yazdı ki, biz çıxırıq, özünü nəzə yaxşı baxın, mənə dua



Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” sayılı hərbi hissəsində xidmət edib. Nümunəvi xidmətinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı (2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı (2013), III dərəcəli “Qüsursuz xidmətə görə” medalı (2016), “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı (2018) ilə təltif olunub.

Döyüş yollarında...

Həmlə taboruna qərargah rəisi təyin olunan Nəcəf Şikarovun 2020-ci ilin 8 oktyabrından döyüş yolu başlayıb. Heyət yoldaşı Xurşud xanım danışıq ki, Nəcəf müharibəyə zəfər çalacağına inanma, böyük ruh yüksəkliyi ilə, qürurla yollanıb: “O, gətirdiyi gün qələbəni heyəcəm, təlaş çöküdü. Mən bilirəm, Nəcəf heç bir təhlükədən çəkinməz. Sonradan döyüş yoldaşlarımızın danışıqları da təsdiq etdi ki, mən yanlışlamışdım.”

Xurşud xanım deyir ki, hərbiç heyət yoldaşı olmaq çətindir, amma mən onu hərbi geyimdə sevmişdim: “Azərbaycan Texniki Universitetinin tələbəsiydim. Qohum olsaq da, o vaxtdək Nəcəfi çox az görmüşümdü. Mən Şamaxıda, o, Bakıda böyümüşdü axı. Sevdik bir-birimizi... Mən ikinci kursda oxuyanda tanışlandıq. Universiteti bitirdim. Toyumuz oldu. Elə toyumuzun sabahı günü qulluq etdiyi hərbi hissəyə getdi, bir ay on gün sonra gəldi. O, on iki il cəbhə bölgələrində xidmət etdi. Bu illər ərzində ailəmiz genişləndi. Qızlarımız dünyaya gəldi. Nəcəf ailəcanı idi. Ancaq daha çox qulluq etdiyi hərbi hissədə, səngərlərdə olur, günlərlə evə gələ bilmirdi. Heyiflənilirdim ki, ağılla, bir də uşaqlara yaxşı bax, çalış yaxşı oxusunlar. Qızlarımla isə deyirdi, ananızın sözüne baxın, dərslərinizi yaxşı oxuyun. Bircə noyabrın 1-də, Zəhranın ad günü bir neçə dəfə zəng etdi. Çoxlu suallar verirdi. Ad gününü necə keçirirsiniz? Kimlər qəlib? Hansı yeməkləri bəyirmisiniz? Zəhra indi neyləyir?”

Şəhadətindən bir neçə gün qabaq telefonla anası ilə danışıb. Ona noyabrın 11-nə ad günü hədiyyəsi söz verib, “səni gör necə təbrik edəcəm, ana...”, - deyib Nəcəf.

Nəcəf Şikarov kimi oğulların qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələrinin məğlubiyyəti uğradılıb, otuz ilə yaxın işğaldə qalan Azərbaycan torpaqlarının bir-birinin ardınca azadlığa qovuşduğu günlər idi. Nəcəf ümidli imiş ki, noyabrın 11-də, anasına zəfər müjdesini ad günü hədiyyəsi edəcək. Ancaq qələbəni bütün Azərbaycan xalqına hədiyyə edən Nəcəf Şikarov kimi neçə-neçə igid oğlunu görmədi.

Ən uzun yol... Nəcəf noyabrın 7-də heyət yoldaşına sonuncu mesajını yazıb.

- Yazdı ki, biz çıxırıq, özünü nəzə yaxşı baxın, mənə dua

Zöhrə FƏRƏCOVA, “Azərbaycan”

● Vətən üçün doğulanlar

## Tərtərli qəhrəman əsgərlərin medalları təqdim olunmuşdur

Tərtər Rayon Dövlət Rəzmləri Müzeyində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatlığı ilə ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarının ordu və medalları təqdim etmə mərasimi keçirilmişdir.



hidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sözünə davam edən natiq vətəne layiqi oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlığını bildirmişdir. Vətən müharibəsində qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edən RİH-in başçısı şəhidlərimizə rəhmət diləmiş, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulamışdır.

Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan da danışan M.Məmmədov Azərbaycan Ordusunun yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirmişdir ki, bu gün Ümummilli Liderin ordu quruculuğu siyasəti Prezident, Mü-

zəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu şanlı qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.”

Sonra Prezidentin sərəncamları ilə təltif olunmuş 11 tərtərli şəhidin medalları ailə üzvlərinə, 18 nəfər müharibə iştirakçısının isə medalları özlərinə təqdim olunmuşdur.

Lazım QULİYEV, “Azərbaycan”



## Son bir ilə yaxın müddətdə "Azercell" könüllüləri minlərlə ailəni sevindirib

Cari ilin 9 ayı artıq geridə qoyduq. Ötən il Vətən müharibəsində Silahlı Qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşını xalq və ordu birliyinin təcəssümü kimi qəbul etdik. Xalqımız yurumq kimi birləşərək və şanlı qələbəyə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dəyərli dəstək oldu. Hər kəsin Vətən fədaiyyəsinə çevrildiyi bu müddət ərzində "Azercell könüllüləri" xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. "Azercell" əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarına özəl, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.

"Azercell könüllüləri" 30 ilə yaxın fəaliyyətdən sonra ümumiyyətlə bayrağımızı daşıdığı əksər zonalarda böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

Ötən il Dünya Azərbaycanlıları Həmrəyliyi Günü və Yeni il bayramı ərzində "Azercell könüllüləri" Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də "SOS Uşaq Kəndləri Azərbaycan" sakinlərinin arzularını həyata keçirməyə çalışmış sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostları rəhbərliyi ilə ölkə üzrə ümumiliklə 500-dən çox uşağa məhz özlərinin istədiyi hədiyyələr təqdim olunub.

Gələcəyimiz olan körpələrimiz 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də "Azercell"-in könüllüləri tərəfin-

dən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.

"Azercell könüllüləri" uşaqlara yanaşı, Vətən müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənar qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiyaya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq məhsullarından ibarət sovgat. 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsə dəstək paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə "Azercell könüllüləri"-nin sayəsində 200-ə yaxın şəhid və qazi ailəsinə, həmçinin azmənatlı ailələrə bayram sovgatı çatdırılıb.

Eyni zamanda könüllülər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və infrastrukturuna vurulan zərərən əziyyət çəkən vətəndaşlarımızı da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovgatı ilə təbrik ediblər.

Koronavirus pandemiyası dövründə təbiiq edilən sət karantin rejimində də "Azercell könüllüləri" nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və re-

gionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahillərə, azmənatlı ailələrə, fiziki məhdudiyətli olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında kömək göstəriliblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi "Azercell könüllüləri" mütəmadi şəkildə azmənatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərində mənəvi şərətinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

"Azercell könüllüləri" bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzlənən töhfələrini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək olur. Azmənatlı vətəndaşlarımızı, şəhid və qazi ailələrini, həmçinin kimsəsiz və valideyn qayıdından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək "Azercell könüllüləri" üçün böyük önəm kəsb edir. Sosial məsələləri həlləmək üçün qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. "Azercell könüllüləri" keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirirlər.

## Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi



Ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edildi.

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Bəhbudov və Milli Məclisin deputatı Şahin Seyidzadə iştirak ediblər.

V.Bəhbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində hər gün yeni qələbələrə qəhrəmanlıq tarixi yazdı. Ötən ilin bu günündə - 2020-ci ilin 20 oktyabrında şanlı ordumuz daha bir tarixi qələbəyə imza atdı - Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilib. Bu gün, Zəngilan şəhərini azad edilməsindən birinci ildönümü olan bu əlamətdar gündə də həmin tədbirlər daha bir qrup şəhid ailəsi və müharibə əlillinə mənzillər verilməsi ilə davam edir.



Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq hər otuzdörd 11 min şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə

tutulub. Onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilib. Ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələrinə və müharibə əlillərinə artıq 1800 mənzil verilib.

Eyni zamanda Vətən müharibəsi qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq məəssisələrində məznlərinin də mənzillə təminatı işləri aparılır.

Şeyidzadə postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin, onların mənzil təminatı prosesinin bu kateqoriyalardan olan vətəndaşlara diqqət və qayğının əyani təzahürü olduğunu vurğulayıb.

Mənzillərin təminat olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və həssas kateqoriyalardan olan digər şəxslərə xüsusi qayğısından razılıqlarını qeyd ediblər. Daim dəstəklə əhatə olunduqlarına, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

"Azərbaycan"

## Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Əvvəli 1-ci sahə.

Elə bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə açıqlamasında da Ermənistan, Türkiyə və Azərbaycan arasında neqliyyat əlaqələrinin bərpasının onların təşəbbüslərini imkanlarını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını söyləyib. Onun sözlərinə görə, Dünya Bankı, Asiya İnkişaf Bankı və Ermənistan hökumətinin hesablamalarına əsasən, üç ölkə arasında neqliyyat əlaqələrinin bərpası heftə pandemiya fonunda belə Ermənistan da ÜDM-in artımını təmin edəcək.

Bundan bir qədər əvvəl isə Rusiya Baş Nazirinin müavini Aleksey Ovrinuk

açıqlamasında Rusiya, Ermənistan və Azərbaycanın regiondakı iqtisadi və neqliyyat əlaqələrinin bərpə etməkdə qərarlı olduqlarını söyləyib.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sözlərinə görə, əlaqələrin bərpə olunması proseslərə müsbət təsir göstərəcək, lakin bunun nəticəsində ölkələr arasında ticarətin dəyişməsinə qədər artacaq proqnozlaşdırmaq hələ tezdir. Onu da qeyd edək ki, Ermənistanın çoxsaylı müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan postmüharibə dövründə bu ölkə ilə sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edib və qarşı tərəfə müvafiq təklif ünvanlayıb. Rəsmi Bakının

yanaşması bundan ibarətdir ki, münasibətin həlli Ermənistanla Azərbaycan arasında kiçik münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açıq. Azərbaycan belə hesab edir ki, sülh prosesinə alternativ mövcud deyil.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdəki çıxışında bu məsələni bir daha özünə ixtisasiyyətini diqqətinə çatdırmışdı: "Münasibətlə başa çatdırılmalı Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və əra-

zi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğumuzu artıq bəyan edib. Belə bir saziş regionumuzun sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin biz hələ də təklifimizlə bağlı Ermənistanla müsbət reaksiya görməmişik".

Kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması sülh prosesində mühüm və mümkün irəliləyiş olaraq qəbul edilir. Bölgədə sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdırmaqla yanaşı konkret nümunə kimi Ermə-

Təxminən iki aydır ki, "Taliban" hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirib. Taliblərin ilk addımlarından biri ölkənin adını dəyişmələri oldu - Əfqanıstan İslam Əmirliyi. Bundan sonra hərəkatın liderləri beynəlxalq birliyə boyan etdik ki, narahatlıq üçün əsas yoxdur. Yeni ölkədə qadınların hüquqları qorunacaq, narazılar təqib olunmayacaq və ümumiyyətlə, adı əfqanlar ciddi dəyişiklik hiss etməyəcəklər. Bəs hazırda ölkədə vəziyyət necədir? Taliblər verdikləri vədlərə əməl edirlərmi?

Qadınların hüquqları...

1996-2001-ci illərdə "Taliban" Əfqanıstanda hakimiyyətdə olanda ölkədə qadınların hüquqları xeyli məhdudlaşdırılmışdı. Onlara qarşı sət cəzalar, o cümlədən edamlar və əl-ayağın kəsilməsi tətbiq olunurdu. Məhz bu səbəbdən beynəlxalq birliyi ən çox narahat edən məqamlardan biri qadınların hazırkı vəziyyətidir.

Avqustun ortalarında hakimiyyəti ələ keçirdikdən sonra ilk rəsmi brifinqdə "Taliban"-in mətbuat katibi (hazırda informasiya nazirinin müavini) Zəbihulla Mücahid əmin etmişdi ki, qadınlar təhsil alacaq, işləyəcək və ölkənin sosial həyatında iştirak edəcəklər. Ancaq "şəriət qanunları çərçivəsində..." Lakin cəmi bir aydan

nə döyüldü. Düzdür, "Taliban"-in rəsmi hakimiyyət orqanları etirazçıların döyülməsini pislədilər və bunda əli olan 4 nəfəri həbsə atdılar. Amma bu, gözdən keçirilmədi. Zəbihulla Mücahid bildirdi ki, "Taliban"-in bir çox üzvləri qadınlarla necə rəftar etməyi bilmirlər və buna görə qadınlar evdə qalmalıdır. Bundan sonra taliblər yenə də etirazçılara əl qaldırma və həftə atəş açmışdılar. Nəticədə 2 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Bəzi hallarda jurnalistlər və operatorlar saxlanılmış və döyülmüş, onların kameraları və avadanlıqları müsadirə olunmuşdur. Mücahid bildirmişdir ki, nümayişçilər mürəkkəb bir vaxtda "problem"-lər yaradırlar. Hazırda mitinq və etiraz nümayişləri keçir-

Beynəlxalq reaksiya

BMT tərəfindən "Taliban"-a qarşı ilk sanksiyalar hələ 1999-cu ildə tətbiq olunmuşdu. Həmin vaxt məhdudiyətlər Əfqanıstan hökumətinin üzvlərinə şamil edilirdi. Adları bu siyahıya düşən şəxslər BMT-yə üzv olan heç bir ölkədə maliyyə əməliyyatları həyata keçirə bilmirlər. Onların digər ölkələrə girişi də qadağan edilmişdir. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş faciədən sonra taliblərə qarşı yeni sanksiyalar tətbiq olundu.

Taliblər yenidən hakimiyyətə gəldikdən bir neçə gün sonra ABŞ Əfqanıstan hökumətinin Amerika banklarının hesablarında saxlanılan vəsaitlərini dondurmuşdur. Bu yaxınlarda BMT-də Əfqanıstana humanitar yardım edilməsinin vacibliyi qeyd olundu. Belə ki, ölkə "iqtisadi iflas" ərazisindədir. ABŞ Əfqanıstan sakinlərinə humanitar və maliyyə yardımı üçün iki lisenziya verdi. Lakin ABŞ-in özü də digər ölkələrdə buna müxtəlif reaksiyalar oldu: bəziləri hesab edirlər ki, bu addım "Taliban"-i legitimləşdirir və rejimə qarşı maliyyə sanksiyalarını yumşaldır.

## «Taliban» Əfqanıstana nə gətirdi?!

sonra əfqanıstanlı hamile polis qadın taliblər tərəfindən bıçaqlanaraq qətlə yetirilmişdir. Hüquq müdafiəçiləri sorğu keçirmişlər və yeni qadın təsdiqləmişdir ki, ölkədə evdənkənər hərəkatı sərbəstliyi, məşgulliyə və təhsilə əlçatanlıq kəskin şəkildə məhdudlaşdırılıb, xüsusi məcburi geyim tətbiq olunub. Bundan başqa, dinc toplantılara imkan verilmir. Qadınlar sistemə şəkildə dövlət vəzifələrindən azad edilir. 12 yaşından sonra qızlar təhsildən məhrum olurlar. Bu səbəbdən müəllim qadınlar işlərini itirirlər.

Təxliyənin məhdudlaşdırılması

Hakimiyyəti ələ keçirdikdən dərhal sonra taliblər ölkəni tərk etmək istəyənlərə maneə törətməyə başladılar. Lakin avqustun 25-dən əfqanlara ölkəni tərk etməyə qadağan olundu. Bunun üçün Kabil Hava Limanına aparılan yolları bağladılar. Ancaq əcnəblər təxliyə oluna bildilər.

Dünya birliyinin bu məhdudiyətlərə reaksiyasından sonra taliblər yenidən əfqanlara ölkədən getməyə icazə verdilər. Lakin cəmi bir neçə gün sonra "Taliban" rejiminin qarşıya qoyduğu məqsədlərini həyata keçirməyə hazır olduğunu bəyan etmişdir. Bundan əvvəlki sərəfərlər taliblərə qarşı sanksiyaları pislədilər. Əfqanıstanda yeni rejimi Pakistan liderləri də dəstəkləyirlər. Eyni zamanda iranda bildirmişlər ki, ABŞ və NATO hərbiçilərinin Əfqanıstanda "məşgulliyətli" regiona çoxdandır gözlənilən sülhü gətirəcək". Rusiya isə Əfqanıstanın yeni liderlərinin münasibətini hələ müəyyənləşdirməyib. Bu ölkədə "Taliban" tərəfindən qadınların silyasında yer alıb.

Dinc etiraz hüququ

Beynəlxalq qanunlara əsasən, taliblər də hər bir insanın dinc etiraz etmək hüququna hörmətə yanaşmalıdırlar. Sentyabrın 2-dən ölkənin böyük şəhərlərində üzvlər əfqanıstanlı ölkə qadınlarının hüquqları uğrunda etiraz nümayişlərinə çıxmağa başladılar. İkinci gündən sonra paytaxt Kabilə etiraz aksiyasının 10 iştirakçısı, o cümlədən qadınlar taliblər tərəfindən vəhşicəsi-



mək üçün planlaşdırılmış əslyadan azı bir gün əvvəl Ədliyyə Nazirliyinin icazəsi tələb olunur.

Vəd edilən amnistiya

"Taliban"-in ilk rəsmi mətbuat konfransı zamanı vəd olunmuşdu ki, əvvəlki rejimin tərəfdarları təqib edilməyəcək və Əfqanıstan Ordusunun hərbiçiləri və polisler amnistiyaya düşəcəklər. Bundan təxminən bir həftə sonra, avqustun 20-də BMT-nin yaydığı konfidensial hesabatda deyilir ki, taliblər NATO qüvvələrinə, yaxud Əfqanıstanın əvvəlki hökumətinə işləyən adamları axtarırlar. Hesabata görə, taliblərdə "həbs üçün prioritet" adamların siyahısı var. BMT hesabatının müəlliflərindən biri BBC telekanalına bildirdi ki, taliblər həmin adamların könlü şəkildə təslim olmalarını gözləyirlər. Bu, baş verməmə, həmin adamlar təqib olunacaq, həbs ediləcək və ailə üzvləri ilə birlikdə cəzalandırılacaqlar.

Legitimlik üçün zəruri şərt

Əfqanıstanın sabiq prezidenti Həmid Karzai hesab edir ki, beynəlxalq miqyasda tanınmaq üçün "Taliban" hökumətinin ölkə daxilində legitimliyinə ehtiyac var. Bu isə ya seçkilərlə, ya da əfqan xalqının Loya Cırqanın - Ümuməfqanıstan Ağsaqqallar Şurasının vasitəsi ilə iradəsinin ifadə olunması, konstitusiyaya tətbiqi və sairələr əsasında.

Pakistanın Əfqanıstanda hadisələrə təsiri haqqında danışan keçmiş prezident "Amerikanın səsi" radiostansiyasına müsahibəsində demişdir: "Mən qarşıda ölkə Pakistanı deyirəm ki, İslamabad Əfqanıstanı təmsil etməyə çalışsın. Ümidvaram ki, Pakistan Əfqanıstanla əlaqələrinin işimzə qarşımaq yolu ilə deyil, beynəlxalq münasibətlər prinsipləri əsasında quracaq".

Eks-prezident terrorçu "İslam dövləti" qruplaşmasının "Əfqanıstan, əfqan xalqının həyatı və rifahı üçün təhlükə" olduğunu təsdiqləmişdir. Karzai vurğulayıb ki, qruplaşmaya qarşı mübarizədə region ölkələrinin Əfqanıstanı dəstəkləyəcəyinə ümid edir.

Xatırladaq ki, bu ilin yazında Vaşinqton Amerika Silahlı Qüvvələrinin Əfqanıstandan çıxarılması barədə qərarını elan etdikdən sonra "Taliban" hərəkatı ölkəyə nəzarəti ələ keçirmək üçün genişmiqyaslı əməliyyatla başlamışdır. Avqustun 15-dən taliblər döyüşüz Kabilə daxil olmuş, prezident Şəraf Qani ölkəni tərk etmişdir. Ötən ayın 6-da "Taliban" Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirmiş, növbəti gün isə müvafiqi hökumətin tərkibini açıqlamışdır.

Rizvan CƏFƏROV, "Azərbaycan"

## Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində düşmənin atıb qaçdığı silah-sursat aşkarlayıblar

Ötən il oktyabrın 20-də Vətən müharibəsinin gedişində Silahlı Qüvvələrimiz tərəfindən daha bir tarixi sühifə yazılıb. Həmin gün Zəngilan rayonu düşmən işğalından azad edildi. Zəngilanın işğaldan azad edilməsi sevinc və qürur hissi ilə qarşılandı.

Artıq bir ildir ki, Zəngilanda ümumiyyətlə bayrağımızı dağlayırıq. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın doğma torpaqlarına qovuşması üçün bu müddətdə mühüm işlər görüldü. Doğma sakinlərinin qarşılama üçün nəhəng tikinti meydanına çevrilən Zəngilanda rayon polis şöbəsinin əməkdaşları da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 el qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitə, xeyli sayda müxtəlif çaplı mermi və 60 minə yaxın güllə Zəngilan Rayon Polis Şöbəsinin şəxsi heyəti tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərə aşkarlanaraq götürüldü və aidiyyəti üzrə təhvil verildi. Bundan başqa, keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabani halda bitmiş 450 kiloqram çəkiddə 1810 ədəd çətənə bitkisi yığılaraq məhv edildi.

Elçin CƏFƏROV, "Azərbaycan"



### "Azərbaycan"a cavab verirlər

## Nöqsanlar aradan qaldırılır

"Azərbaycan" qəzetində dərc olunmuş "Tibdə məsuliyyətli ölümlə nəticələnə bilər" adlı məqalədə göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı sizin 09.09.2021-ci il tarixli 202 nömrəli məktubunuza Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) baxılmışdır.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsində də özünü göstərmişdir. "Azərbaycan" qəzeti ölkəmizdə həyata keçirilən islahatların işıqlandırılmasında müntəzəm rolunu oynayır.

Müşahidə olunan neqativ halların aradan qaldırılması istiqamətində rəhbərlik etdiyiniz mətbu orqanın rolu olduqca böyükdür.

Məlumat üçün bildirik ki, sözügedən məqalədə əksini tapan bütün məsələlər tərəfimizdən araşdırılacaq, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və göstərişlər verəcəkdir.

Vüqar QURBANOV,  
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən

## B İ L D İ R İ Ş

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs tərəfindən rentgen və digər diaqnostik vasitələrin satın alınması üzrə keçirilmiş açıq tender (elektron) prosedurunun qalibləri 3 addıca - "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Araş" firması və "Yurd Pharma" Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs ilə 05.10.2021-ci il tarixdə "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 107 807.60 (bir milyon yüz yeddi min səkkiz yüz yeddi manat 60 qəpik) manat, "Araş" firması arasında 831 900.00 (səkkiz yüz otuz bir min doqquz yüz manat 00 qəpik) manat və "Yurd Pharma" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 23 600.00 (iyirmi üç min altı yüz manat 00 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfatşəsbli Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra şəhər və rayonlarının təhsil müəssisələrində cari təmir işlərinin satın alınması üçün açıq tender elan edir

Açıq tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş ikitəqat bağlamada və yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verəcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, yüksək keyfiyyət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs - Sırac Əliyev.  
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvli, 18.  
Tel: (+99412) 465 73 48 (110).

Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 500.00 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvan-dan ala bilərlər.

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filiali

Kod: 805603  
VÖEN: 9900001881  
M/h: AZ03NABZ0135010000000002944  
S.W.I.F.T. İBAZAZ 2X  
H/h: AZ88İBAZ38030019441856517211  
VÖEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçı açıq tender prosedurunda iştirak etmək üçün aşağıda ki sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- iddiaçının tenderdə iştirak etmək üçün yazılı müraciəti;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrə əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, ni-

zəmməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərməklə), ünvan və bank rekvizitləri;

- iddiaçı işlərin həyata keçirilməsi üçün müvafiq lisenziyaya malik olmalıdır;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibar-nəmə);

- iddiaçının peşəkərliliyi və təcrübəsi barədə təsdiqedic sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçı tərəfindən doldurulmuş tenderin Əsas şərtlər toplusunun "Məlgöndərlərin (podratçılarn) ixtisas uyğunluğuna dair məlumat" cədvəli (Əlavə 1);

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödəniş yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, eləcə də satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özəlünün, habelə işlərinə idarə edən-lərin, qulluqçularının peşəkərliliyi, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olma-sının məhkəmə qaydasında qadağan edilməməsinə təsdiq edən sənədlər;

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- iddiaçının tender təklifinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 25 noyabr 2021-ci il saat 11:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 03 dekabr 2021-ci il saat 17:00-dək yuxarıda göstərilən ünvanla təqdim etməlidirlər. İddiaçıların təklifləri 06 dekabr 2021-ci il saat 15:00-da Təhsil Nazirliyinin Təsərrüfatşəsbli Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Qəzetin daim yenilənən rəsmi internet ünvanı:

www.azerbaijan-news.az

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı Nizami Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və şöbənin əməkdaşları Mehdi Qurbanov, Ziya Qasımov, Kəmalə Əzimova, Həsən Şirinov, Güllərə İbrahimova, Təranə Qurbanova, Cahid Məmmədov və Seymur Əşrəfil Milli Məclisin deputatı Nizami Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsindən Hacı Mirhəsən Seyid, Eldar Əsgərov, Aqşin Məmmədova, Tamerlan Şeyx-Zamanov, Sarvan Sadiqov, Kəmalə Paşayeva, Sədaqət Bağirova, Rəhil Cəfərov, Məhərrəm Süleymanlı, Samir Yusifov, Ramin Cəlilov, Fərid İsrailov, Nəzrin Əliyeva, Mətanət Qəmbərova və Əfsanə Nəsirova Milli Məclisin deputatı Nizami Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (işgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyətət Həyəti və kollektivi Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Həyəti və kollektivi Milli Məclisin deputatı Nizami Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Həyəti və kollektivi Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzova qardaşı

### MƏHƏMMƏDƏLİ NOVRUZOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Həyəti və kollektivi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rəzayevə həyat yoldaşı

### GÜLNARƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri və kollektivi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rəzayevə həyat yoldaşı

### GÜLNARƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmaylov Milli Məclisin deputatı Nizami Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin reis müavini Oqtay Məmmədov və Məhərrəm Qafarov Azərbaycan Respublikası müdafiə nazirinin katibliyinin reisi Namiq Poladova qardaşı

### RÖVŞƏN POLADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Həyəti və kollektivi Azərbaycan Respublikası müdafiə nazirinin katibliyinin reisi, general-mayor Namiq Poladova qardaşı

### RÖVŞƏN QASIM OĞLU POLADOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Həyəti və kollektivi Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Oruc Zalova qardaşı

### BAYRAM ZALOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Temiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri Əli Hacıyevə anası

### ƏDİLƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Həyəti və kollektivi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri Əli Hacıyevə anası

### ƏDİLƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Temiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri Əli Hacıyevə anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müavini Niyazi Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin kollektivi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rəzayevə həyat yoldaşı

### GÜLNARƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri və kollektivi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rəzayevə həyat yoldaşı

### GÜLNARƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi nazir müavini Niyazi Səfərova anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kollektivi nazirliyin Dövlət investisiyaları şöbəsinin müdiri Əli Hacıyevə anası

### ƏDİLƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kollektivi nazirliyin Dövlət investisiyaları şöbəsinin müdiri Əli Hacıyevə anası

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri və kollektivi Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyevə bacısı

### SEVİL XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan Apellyasiya Məhkəməsinin kollektivi məhkəmənin hakimi Elşad Əliyevə bacısı

### SEVİL XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Qobustan rayonundan Adil Məmmədov və Fuad Məmmədov Nizami və Niyazi Səfərov qardaşlarına anaları

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Kamran və Fərid Şəfiyevlər Niyazi və Nizami Səfərovlara anaları

### ƏSKİNƏZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Zeyqəm Hüseynov Quba Rayon Məhkəməsinin hakimi İlqar Məmmədova anası

### NƏRGİZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Zeyqəm Hüseynov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərova atası

### SADAY MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək məqsədilə elektrikli yükqaldırıcılar üçün akkumulyatorların satın alınmasına dair elan edilmiş açıq tender Tender komissiyasının 19 oktyabr 2021-ci il tarixli qərarı ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.

Tender komissiyası

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Dənizçi" MTK-nin 1-ci mərtəbəsi uşaq bağçası olmaqla yüksəkmərtəbəli yaşayış binalarının isitmə sistemi xidmətinin (mal-material və işçiliklə birlikdə) satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 12 noyabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1171

Tender komissiyası



«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan  
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin komp